

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).
2. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin (əlavə olunur).
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 23 dekabr 2010-cu il
№ 240

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin

NİZAMNAMƏSİ

1. Ümumi müddəalar

1.1. "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamına əsasən yaradılmışdır.

1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

1.3. Cəmiyyətin fəaliyyəti ilə əlaqədar olan, lakin bu Nizamnamə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

1.4. Cəmiyyət Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində fəaliyyət göstərir.¹

1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:

- tam halda - "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti;

- qısaltılmış halda - "Azərkosmos" ASC.

Cəmiyyətin ingilis dilində tam adı - "Azercosmos" Open Joint Stock Company;

Cəmiyyətin ingilis dilində qısaltılmış adı - "Azercosmos" OJSCo.

1.6. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, A.Abbaszaadə küçəsi, 2.

2. Cəmiyyətin hüquqi statusu

2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansla, banklarda hesablaşma hesabına və digər hesablara malikdir.

2.2. Cəmiyyətin ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, qanunvericiliyə uyğun olaraq öz səlahiyyətləri daxilində əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

2.3. Cəmiyyət, üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş, Nazirliyin və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamlara və blanklara malikdir.

2.4. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya

ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən razılıq alınmaqla həyata keçirilir.

2.5. Cəmiyyət xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərini qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi razılıq (lisenziya) aldıqdan sonra həyata keçirə bilər.

2.6. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərə cavabdeh deyildir.

2.7. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.

3. Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətləri

3.1. Cəmiyyətin əsas məqsədi telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsindən ibarətdir.

3.2. Cəmiyyət bu məqsədlərə uyğun olaraq, sərəncamında (istifadəsində) olan peyk, peyk sistemləri və yerüstü qurğuların istismarı ilə bağlı aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

3.2.1. qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, milli və informasiya təhlükəsizliyinin təmin olunması və gücləndirilməsi məqsədi ilə dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi;

3.2.2. peyk və peyk sistemləri vasitəsilə peyk rabitəsi, telekommunikasiya xidmətləri, yüksəksürətli peyk internet xidməti, radio və televiziya yayımı, habelə məsafədən qəbuletmə, şəkil çəkmə üzrə xidmətlərin təşkil edilməsi və göstərilməsi;

3.2.3. telekommunikasiya peyklərinin orbitə çıxarılması məqsədi ilə peykin istehsalçısının, buraxılma vasitəsinin və sığorta şirkətlərinin seçilməsi işlərinin təşkil edilməsi;

3.2.4. Azərbaycan Respublikasına Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ayrılmış orbital mövqələrin imkanlarının artırılması üçün təkliflərin hazırlanması, orbital mövqələr üzərində hüquqların qorunması və beynəlxalq peyk rabitəsi təşkilatlarında iştirak və əməkdaşlıqla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi;

3.2.5. peyk sistemlərinin, telekommunikasiya peyklərinin idarə edilməsi və istismarı, peyk xidmətlərindən istifadə üzrə yerüstü sistemlərin, o cümlədən yerüstü kosmik peyk rabitə vasitələrinin quraşdırılmasının, təchizatının təşkili və istismar edilməsi;

3.2.6. peykdən səmərəli istifadə edilməsi, kommersiya fəaliyyətinin təşkil edilməsi və digər məsələlər üzrə əməkdaşlıq edilməsi məqsədi ilə kosmik (peyk) operatorlarla əlaqələrin yaradılması;

3.2.7. peyk xidmətlərinin inkişaf etdirilməsi baxımından kosmik fəaliyyət, o cümlədən peyk, raket daşıyıcı texnologiyaları sahələrində əlaqədar qurumlarla, digər hüquqi şəxslərlə faydalı kommersiya və elmi-texniki əməkdaşlığın həyata keçirilməsi, peyk xidmətlərinin, informasiya texnologiyalarının inkişafı məqsədi ilə elmi araşdırmaların təşviq edilməsi və dəstəklənməsi;

3.2.8. fiksasiya olunmuş rəbitə sistemlərinin kosmik kompleksinin yaradılması və çoxfunksiyalı kosmik retranslyasiya sistemlərinin, nəqliyyatın hərəkəti ilə bağlı informasiya xidmətlərinin təşkili üzrə tədbirlərin görülməsi;

3.2.9. peyk xidmətlərinin göstərilməsi ilə əlaqədar olaraq, elektromaqnit siqnallarına çevrilə bilən informasiya növlərinin peyk telekommunikasiya sistemləri vasitəsilə ötürülməsinin və qəbulunun təşkili;

3.2.10. telekommunikasiya peyk şəbəkəsinin inkişafı üçün çoxfunksiyalı fərdi kosmik rəbitə və verilənlərin ötürülməsi, peyk rəbitəsinin yayım texnologiyası üzrə yeni texniki komplekslərin yaradılması, habelə peyk naviqasiyası sisteminin təşkili və peyk naviqasiya xidmətlərinin göstərilməsi;

3.2.11. məsləhət və layihələndirmə xidmətləri daxil olmaqla, ölkə daxilində və xaricdə peyk xidmətlərinin və peyk avadanlıqlarının, proqram təminatlarının satışı, o cümlədən müvafiq satış şəbəkəsinin yaradılması;

3.2.12. peykin idarə olunması və istismarı, peyk xidmətləri və onların marketinqi, orbital mövqenin koordinasiyasının aparılması və digər kosmik operatorlarla əlaqələrin tənzimlənməsi üzrə kadrların hazırlanmasının təşkil edilməsi;

3.2.13. Cəmiyyətin nümayəndəlik və filiallarının, tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi və onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsi;

3.2.14. səlahiyyətləri çərçivəsində Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi;

3.2.15. Cəmiyyətin əqli mülkiyyətinin qanunvericiliyə uyğun olaraq idarə olunması və onun barəsində sərəncam verilməsi;

3.2.16. fəaliyyət dairəsinə aid olan islahatların aparılmasına dair təkliflərin hazırlanması və Nazirliyə təqdim edilməsi;

3.2.17. müvafiq dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı tədbirlərin öz səlahiyyətləri daxilində həyata keçirilməsi;

3.2.18. sərəncamında olan əmlakından qanunvericiliyə uyğun səmərəli istifadə edilməsi;

3.2.19. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq malların (işlərin və xidmətlərin) satın alınması, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş qaydada müsabiqələrin (tenderlərin) keçirilməsi;

3.2.20. Cəmiyyətin əsas məqsədinə uyğun olaraq, qanunvericiliklə qadağan edilməyən digər fəaliyyət növlərinin yerinə yetirilməsi.

4. Cəmiyyətin nizamnamə kapitalı və əmlakı

4.1. Cəmiyyətin gəlirləri texniki yardım və qrantlardan, kreditlərdən, xidmət və istehsalatdan daxil olan və eləcə də qanunvericiliklə qadağan olunmayan mənbələrdən və fəaliyyət növlərindən daxil olan vəsaitlərdən ibarətdir.

4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər əmlakdan ibarətdir.

4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.

4.4. Cəmiyyətin nizamnamə kapitalı 63610600 (altmış üç milyon altı yüz on min altı yüz) manatdır və onun səhmlərinin nominal dəyərindən təşkil olunur. Nizamnamə kapitalı nominal dəyəri 20 (iyirmi) manat olan 3180530 (üç milyon yüz səksən min beş yüz otuz) ədəd sənədsiz, adlı, adi səhmlərdən ibarətdir.²

4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:

4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;

4.5.2. təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;

4.5.3. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.

4.8. Cəmiyyət qanunvericiliklə müəyyən edilmiş qaydada ehtiyat, sığorta və digər fondlar yaratmaq hüququna malikdir.

5. Cəmiyyətdə uçot, hesabat və nəzarət³

5.1. Cəmiyyət mühasibat və statistik uçotu Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparır. Cəmiyyət maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq tərtib edir.

5.2. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı vaxtdan başlayır və həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.

5.3. Şəffaflığın təmin edilməsi üçün Cəmiyyət illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra aprelin 30-dan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin, Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə borcludur.

5.4. Cəmiyyət mühasibat uçotunu təşkil edir, nümayəndəlik və filiallarının, həmçinin, tabeliyində olan hüquqi şəxs statuslu qurumların rüblük və illik maliyyə hesabatına baxır, icmallaşdırır, maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabatı, maliyyə hesabatlarını (mühasibat balansı, mənfəət və zərər hesabat, kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər) tərtib edir və təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada Nazirliyə təqdim edir.

5.5. Cəmiyyət illik maliyyə hesabatlarını hər il maliyyə ili bitdikdən sonra auditor rəyi ilə birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ~~onun sərəğusu əsasında~~ təqdim edir.⁴

5.5-1. İdarə Heyətinin sədri və ya üzvləri, habelə Cəmiyyətin struktur bölmələrinin (filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddələrində göstərilən şəxslərin bağlanmış əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.⁵

5.6. Cəmiyyət nümayəndəlik və filiallarının, həmçinin, tabeliyində olan hüquqi şəxs statuslu qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının qüvvədə olan qanunvericiliyə uyğun olaraq aparılmasını təmin edir.

6. Cəmiyyətin ali idarəetmə orqanı

6.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

6.2. Cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamına uyğun olaraq həll edilir.

7. Cəmiyyətin icra orqanı

7.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.

7.2. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətləri daxilində Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.

7.3. İdarə Heyətinin tərkibi 3 nəfərdən - Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və Nazirlik tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən sədrin iki müavinindən ibarətdir.

7.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir.

7.5. İdarə Heyəti:

7.5.1. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;

7.5.2. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq əməkhaqqı fondu dairəsində təmin edir;

7.5.3. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;

7.5.4. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;

7.5.5. Cəmiyyətin struktur bölmələrinin rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;

7.5.6. bütövlükdə Cəmiyyətin və ya onun struktur bölmələrinin, nümayəndəlik və filiallarının, tabeliyində olan hüquqi şəxs statuslu qurumların maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;

7.5.7. Cəmiyyətin perspektiv inkişaf planı, digər hüquqi şəxslərə kapital qoyuluşu, bu Nizamnaməyə əlavə və dəyişikliklər edilməsi barədə Nazirliyə təkliflər verir;

7.5.8. Cəmiyyətin fəaliyyəti ilə bağlı, habelə, Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün müvafiq təklifləri Nazirliyə təqdim edir;

7.5.9. Cəmiyyətin saxlanması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və sairə) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir və bununla əlaqədar olaraq Nazirliyə mütəmadi olaraq hesabatlar təqdim edir;

7.5.10. *Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanması haqqında qərarın qəbul edilməsi üçün nazirliyə müraciət edir;*

7.5.11. *aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edir.*⁶

7.6. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.

7.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Cəmiyyətin sədrinin səsi həlledicidir.

8. Cəmiyyətin sədri

8.1. Cəmiyyətin sədri:

8.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;

8.1.2. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;

8.1.3. Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq, Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi və onun hüquqlarının həyata keçirilməsi üçün zəruri tədbirlər görür;

8.1.4. Cəmiyyətin adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, müəssisələrdə, idarələrdə və təşkilatlarda (o cümlədən beynəlxalq təşkilatlarda) təmsil edir;

8.1.5. Cəmiyyətin strukturu, işçilərinin say həddi və xərclər smetası barədə təkliflərini hazırlayır və müəyyən edilmiş qaydada təsdiq olunması məqsədi ilə Nazirliyə təqdim edir;

8.1.6. telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsinə dair qərarlar qəbul edir və müvafiq göstərişlər verir;

8.1.7. Cəmiyyətin struktur bölmələrinin, filial və nümayəndəliklərinin əsasnamələrini, tabeliyində olan hüquqi şəxs statuslu qurumların nizamnamələrini qanunvericiliyə uyğun olaraq təsdiq edir;

8.1.8. Cəmiyyətin tabeliyində olan qurumların strukturunu və ştat cədvəlini təsdiq edir;

8.1.9. Cəmiyyətin əmlakı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verir, *bu Nizamnamənin 7.5.10-cu və 7.5.11-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla* müqavilələr bağlayır, etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır;⁷

8.1.10. Cəmiyyətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsinə, xidmətlərin göstərilməsinə görə daxilolmalar və sair) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə istifadəsini təmin edir;

8.1.11. Cəmiyyətin nümayəndəlik və filiallarının, tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərini Nazirliklə razılaşdırmaqla, vəzifəyə təyin edir və vəzifədən azad edir;

8.1.12. Cəmiyyətin struktur bölmələrinə, filial və nümayəndəliklərinə, tabeliyində olan hüquqi şəxs statuslu qurumlara göstərişlər verir;

8.1.13. Cəmiyyətin aparatının işçilərini (sədrin müavinləri istisna olunmaqla) vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində, habelə Cəmiyyətin nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərləri barədə həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

8.1.14. öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, digər normativ hüquqi aktların və Nazirliyin əmr və sərəncamlarının icrasını təmin edir;

8.1.15. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətin tənzimlənməsi məqsədi ilə öz səlahiyyətləri daxilində icrası məcburi olan əmr və sərəncamlar verir;

8.1.16. malların alınması, işlərin görülməsi və xidmətlərin göstərilməsi üçün müsabiqələrin keçirilməsi üzrə komissiyalar yaradır;

8.1.17. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

8.2. Cəmiyyətin sədri öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərini müvəqqəti olaraq Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri tərəfindən müəyyən edilən sədr müavini həyata keçirir.

9. Daxili audit və maliyyə nəzarəti mexanizmi

9.1. Cəmiyyət sədrə tabe olan daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticə çıxarmaq hüququna malikdirlər.

9.2. Daxili auditor ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit, yaxud əlaqədar sahələrdə dördillik iş stajına malik olmalıdır;

9.3. Daxili audit xidmətinin əsas funksiyaları aşağıdakılardan ibarətdir:

9.3.1. Cəmiyyətin, onun struktur bölmələrinin, filial və nümayən-dəliklərinin, tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili qaydalarına uyğunluğunu yoxlamaq;

9.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyə-tinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini aparmaq;

9.3.3. daxili audit yoxlamalarının nəticələri haqqında, habelə ortaya çıxmış çatışmazlıqların aradan qaldırılması üçün təkliflər barədə Cəmiyyətin sədrinə məlumat vermək;

9.3.4. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində və bu Nizamnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

9.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.

10. Cəmiyyətin müstəqil (kənar) auditi

Cəmiyyətin maliyyə - təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

11. Cəmiyyətin filial və nümayəndəlikləri, habelə tabeliyində olan hüquqi şəxs statuslu qurumları ilə qarşılıqlı münasibətləri

11.1. Cəmiyyətin filial və nümayəndəlikləri, habelə, tabeliyində olan hüquqi şəxs statuslu qurumları ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, habelə onların nizamnamə və əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanlarının qərarlarına uyğun olaraq tənzimlənir.

11.2. Cəmiyyət filial və nümayəndəlikləri, habelə, tabeliyində olan hüquqi şəxs statuslu qurumları ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:

11.2.1. mövcud normativ hüquqi aktlara uyğun olaraq, filial və nümayəndəliklərinin, habelə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsi, balansında olan əsas vəsaitlərin silinməsi barədə müəyyən edilmiş qaydada Nazirliyə təkliflər vermək;

11.2.2. filial və nümayəndəliklərinin, habelə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların idarəetmə orqanlarını qanunvericiliyə uyğun olaraq formalaşdırmaq;

11.2.3. filial və nümayəndəliklərinin, habelə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, onların müzakirəsində iştirak etmək;

11.2.4. filial və nümayəndəliklərinin, habelə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların maliyyə-təsərrüfat fəaliyyətlərini təhlil və təftiş etmək;

11.2.5. filial və nümayəndəliklərinin, habelə, tabeliyində olan hüquqi şəxs statuslu qurumların fəaliyyətlərinin yekunlarına baxılmasını təmin etmək;

11.2.6. qanunvericilikdə və bu Nizamnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək.

12. Cəmiyyətin yenidən təşkili və ləğvi

Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Qeyd. Bu Nizamnamədə dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.⁸

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 23 dekabr tarixli 240 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin strukturu

"Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Aparatı.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 6 sentyabr 2012-ci il tarixli **192** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 8 sentyabr 2012-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 918)
2. [13 iyun 2014-cü il tarixli 194 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 747)
3. [9 sentyabr 2014-cü il tarixli 301 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 sentyabr 2014-cü il, № 205; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1125)
4. [16 fevral 2016-cı il tarixli 54 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 6 mart 2016-cı il, № 52)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ [13 iyun 2014-cü il tarixli 194 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 22 iyun 2014-cü il, № 131, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 747) ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 1.4-cü bəndində "İnformasiya Texnologiyaları" sözləri "Yüksək Texnologiyalar" sözləri ilə, 8.2-ci bəndində "informasiya texnologiyaları" sözləri "yüksək texnologiyalar" sözləri ilə əvəz edilmişdir.

² [9 sentyabr 2014-cü il tarixli 301 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 20 sentyabr 2014-cü il, № 205; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1125) ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 4.4-cü bəndində "4000000 (qırx milyon)" və "2000000 (iki milyon)" sözləri müvafiq olaraq "63610600 (altmış üç milyon altı yüz on min altı yüz)" və "3180530 (üç milyon yüz səksən min beş yüz otuz)" sözləri ilə əvəz edilmişdir.

³ [16 fevral 2016-cı il tarixli 54 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 6 mart 2016-cı il, № 52) ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 5-ci hissənin adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

~~Cəmiyyətdə mühəsibat uçotu və maliyyə hesabının aparılması~~

⁴ 6 sentyabr 2012-ci il tarixli **192** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 8 sentyabr 2012-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 09, maddə 918) ilə təsdiq edilmiş "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 5.5-ci bəndindən "onun sorgusu əsasında" sözləri çıxarılmışdır.

⁵ [16 fevral 2016-cı il tarixli 54 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 6 mart 2016-cı il, № 52) ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nə yeni məzmununda 5.5-1-ci bənd əlavə edilmişdir.

⁶ [16 fevral 2016-cı il tarixli 54 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 6 mart 2016-cı il, № 52) ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"nin 7.5.9-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmununda 7.5.10-cu və 7.5.11-ci yarımbəndlər əlavə edilmişdir.

⁷ [16 fevral 2016-cı il tarixli 54 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52) ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 8.1.9-cu yarımbəndə “**müqavilələr**” sözündən əvvəl “**bu Nizamnamənin 7.5.10-cu və 7.5.11-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla**” sözləri əlavə edilmişdir.

⁸ [16 fevral 2016-cı il tarixli 54 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 mart 2016-cı il, № 52) ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 12-ci hissənin mətnindən sonra yeni məzmununda “Qeyd” əlavə edilmişdir.